

Həyata fərqli baxış tərzi var. Ömrünün ən gözəl illerini isə yaşadığı son 2 ili hesab edir. Deyir ki, qızının övladı Esma doğduqdan sonra həyatı rənglənib. Nəvəsinin həyatının ikinci baharı hesab edir. Yaş yarımlıq Esmanı göydən enmiş məlek kimi dəyərləndirir.

Beləliklə, "Mənim nəvəm" rubrikamızın budəfəki qonağı ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmlidir.



- Baba olduqdan sonra həyatınızda neler dəyişdi?

- Baba olduqdan sonra özümü yenidən keşf etdim. İndiye kimi yaşamadığım, duymadığım hissələr baş-başa qaldım. Sözlə ifadə etməyə çətinlik çəkdiyim hissələri yaşadım. Ele hissələr ki, bu gün də öz təravetini, yaşam əhəmiyyətini itirmeyib. Yalnız baba olduqdan sonra bu hissələrin fərqi vardı. Övladın üçün çəkdiyin əziyyətin yüz qatını nəvən üçün çəkirən. Gecələr yuxusuz qalırsan, kimse nəvənin üstüne acıqlanırdı, bu, senin pisinə gelir. Övladların yixilanda əsəbləşmədiyin haldə nəvən yixilanda çox narahat olursan. Qızım həm pedaqoq, həm də magistrin 2-ci kursunda təhsil aldığı üçün səhər çıxıb, axşam gəldiyi üçün nəvəm biz baxırıq. Mən de buna görə çox xoşbəxtəm. Bilirsiniz ki, yaradıcı adamın və yaradıcı adam üçün sahitlik, yaradıcı mühit mütləqdir. Ancaq nəvəm Esma o mühitin altını üstüne əvirib. Kompyuterimi açmağa qorxuram. Klaviaturnu yerində çıxarıb, kompyuterimin üstündə oturub, etdiyi bütün dəcəliliklərə göz yummaq məcburiyyətində qalıram və bir söz deyə bilmirəm. Özümə söz vermİŞEM kİ, nə qədər nəvəm burdadır o kompyuteri açma-yacağam. Nəvə sahibi olmaq möhtəşəm duyğudur. Nəvəm mənə həqiqətən xoşbəxtliyin dadını bəxş edib. Heyatına yeni bir rəng qatıb, yeni bir not getirib.

"ÖVLADLARIMA QARŞI MÜNASİBƏTDƏ BU QƏDƏR HƏSSAS OLMAMIŞAM"

- Deyirlər babanın önündə ayıldıyi yeganə varlıq nəvəsidir. Bu fikirlər doğrudurmu?

- Esma boynuma çıxır və mən de belimdə onu daşıyıram. Nəvəmə laylalar oxuyur, şeirlər, nağıllar danışır. Yaşının az olmasına baxmayaq, bilirom ki, bunlar onun alt şüurunda çox böyük rol oynayır. Bəlkə övladlarına qarşı münasibətdə bu qədər həssas olmamışam, amma nəvəmə



"NƏVƏ İNSAN HƏYATINDA BÖYÜK BİR YENİLİKDIR"

- Atalarımızın "dövlətdə dəvə, övladla nəvə" deyimi sizcə, nə qədər doğrudur?

- Əlbəttə, hətta mən deyərdim ki, onlar daha güclü fikirlər səsləndirə bilərdilər. Bu, o mənədə uğursuz müqayisədir ki, nəvə mənəvi dəyərdir, dəvə maddi. Mənəvi dəyərlə maddi dəyəri müqayisə etmek heç də düz deyil. Əslində başadüşüləndir - yəni dəvə nə qədər dəyərlidirsə, nəvə də o qədər dəyərlidir. Nəvə baba üçün ikinci bir bahardır, yeni nəfəsdir. Nəvəm olanandan sonra başa düşdüm ki, ürəyimin yarısından xəberim yokdur, başqa sözə desək ürəyimin yarısını kəşf etməmişəm. Baba olduqdan sonra anladım ki, mənəm nə qədər böyük ürəyim və içimdən qədər böyük düşyular, hissələr varmış. Bu keşfin müəllifi mənəm qızım qızı Esmadır.


qarşı bütün prinsiplərə riayət edirəm. İstəyirəm ki, onda maraq və simpatiya duyusunu sürətli inkişaf etsin. Nəvəm məni çox istəyir, mənən ayırmır. Hətta nənəsi bütün günə onunla meşğul olur, ancaq mən içəri girəndə qollarını açıb üstümə qaçır, boynumu qucaqlayır.

- Övladlarınız sizi nəvənizə qısqanır mı?

- Bəzən qızımla bu barədə söhbət edirik. Deyir ki, mənim üçün etmədiklərini nəvən üçün edirəm. Qızım haradasa haqlıdır. Zamanında mən ona qarşı çox sərt olmuşam. O, yüksək balla universitetə qəbul olub vəindi də ən yüksək balla magistraturanın ikinci kursunda təhsil alır. İmtahan verərək peda-qoq kimi çalışır. Mən nəvəmə göstərdiyim qayğının mində birini qızıma göstərməməşəm.

Ona dizimin üstündə layla oxumaqdan, yel-lətməkdən doymuram. Bu xoşbəxtliyə görə çox sevinirəm. Mən onunla çox gözəl zaman keçirirəm. Bu dünyada günəşin də, ayın da yeri Esmadan sonra gelir. Nəvə insan heyatında böyük bir yenilikdir. Yeni bir səhifə, yəni bir başlangıçıdır. Mən bütün valideynlərə bu duyunu dadmayı arzulayıram. Onlarla beraber ürəyimiz qaranlışa qərq olan hissəsi temizlənir. Nəvə sadəcə övladın övladı deyil, sanki dünyaya yenidəngəlmə aktıdır. Dünyaya yeni gələn körpələr necə saf və simali olurlarsa, nəvəmiz olandan sonra bu simadan bize də pay düşür. Əgər üzümüzə bir işq varsa, Allah təala bu işqi mənə nəvəmə vəsiti ilə göndərib.

- Övladlarınızın uşaqlığı sizin daha çox çalışığınız zamana təsadüf edib. Ancaq nəvənin doğulan vaxt sizin daha çox boş



"Nəvəm mənə xoşbəxtliyin dadını bəxş edib"

İbrahim Rüstəmlı: "Ona göstərdiyim qayğının mində birini qızıma göstərməmişəm"

- Qızınızla sərt davranışınız için bu gün peşmançılıq hissi keçirirsinizmi?

- Nəticəyə baxanda peşmançılıq keçirməyə heç bir əsas görmürəm. Şərqi dünyasında qız kimi doğulmaq özü heyata 1:0 məğlub olmaq deməkdir. Bizdə İsləm fanatizminin elementləri hełə də qalmaqdadır. Cəmiyyətimiz daha çox oğul övladları ilə fəxr edirler. Təəssüt hissi ilə deyim ki, bir zamanlar men də oğul övladının olmasını daha çox istəyirdim. Qızım doğulana qədər mənim bir oğlum vardi, isteyirdim iki oğlum olsun. Ancaq qızımı ilk dəfə görəndən ta bu günə qədər Allaha dua edirəm ki, bəfiklərimə görə mənim günahından keçsin. Mənim qızım yox, qızılım olub. Mən ona qarşı sərt olmuşam. Qızımı yetişdirmərkən isteyirdim ki, alnı açıq, təmiz adla aile qursun. İsteyim də nail oldum. Mənim ona verdim ən böyük cehiz onun temiz adı, təbiyəsidir. Qızıma qarşı sərt rəftərimə görə peşən deyiləm və bu gün mənim ən zəif nəqtəm nəvəmdir.



vaxtınız var idi. Nəvə bu baxımdan daha şirin gələ bilərmi?

- Mən cavan vaxt hərbçi idim. 25 il ordu sıralarında işlədim. İlk övladım mən leytenant rütbəsi alan gün - 1993-cü ilin aprelin 24-də dünyaya gəlib. Mən 25 il xidmet etdim. Öz övladlarına o qədər çox diqqət göstərməmişəm. Övladlarım balaca olanda yoldaşım deyirdi ki, mənə kömək et, uşaqları bir az sən saxla. Mən isə deyirdim ki, onlar böyüyəndə deyəcəklər ki, "Əziz ana, can ana, gözəl mehribən ana". Onlar böyüyəndə deyəcəklər ki, əziz ata, can ata. Bu sözü deyib veziyətən çıxdırdım.

Bu gün mən nəvəmə ona görə çox diqqət göstərirəm ki, yaşı öz sözünü deyir, heyati daha çox dərk edirəm. Bəlkə mən bu yaşda ata olsaydım, nəvəmə göstərdiyim diqqəti övladıma da göstərdim. Bu gün də çalışıram. Övladlarım olduğu vaxtdan daha da çox çalışıram. Ancaq yenə də bütün güzəştlər nəvəm üçündür. Bələ anlayıram ki, bunun işə heç aidiyəti yoxdur. Bu, bizim heyata, dünyaya baxışımızla bağlıdır. Biz indi heyati daha yaxşı başa düşürük. Ona görə heyatımıza yeni rəng qatan körpələrdə zamanında övladımıza vermədiyimiz duyğuları dərk edirik.

- İbrahim Rüstəmlı yaxşı övladdır, yaxşı atadır, yoxsa yaxşı babadır?

Xəyalə Rəis

- Mən çox yaxşı övlad olmağa çalışıram. Ailədə 6 qardaş, 3 bacı olmuşuq. Atam hər zaman mənimlə fəxr edib. Atam hər zaman deyirdi ki, bu altı qardaşdan sən vətəne qurban demisəm. Mən də ona deyirdim ki, daha senin övladın deyiləm, bu vətənin, torpağın övladıyam. Atamlı tez-tez bu barədə söhbət edirdik. Ona görə yox ki, her zaman onun qayğısına qalmışam. Atamın 60 yaşı olanda dedim ki, bu vaxt qədər sən bize övladın kimi baxısan, indi icazə ver sənə baxı, qayğına qalı, nazı-nizi çəkim. Tehsilə çox böyük önəm verirdi. Amma hər zaman mənə deyirdi ki, səninle fəxr edirəm. Həm xalqına xidmət edən əsger, həm bir övlad kimi... Bu sözü deyəndən iki gün sonra atam dünyasını dəyişdi. Mən çox xoşbəxt insanım ki, atamdan halalıq almışam. Yaxşı ata söhbətinə gəldikdə isə atamdan nümunə götürmüşəm. Çalışmışam ki, ali vadili, cəmiyyətə yararlı övladlar yetişdirim. Övladlarına hər zaman şəxsi nümunə olmağa çalışmışam. Gələn il 55 yaşım olacaq və bu gün də bu yaşimdə yənə də kitab oxuyram. Övladlarına demek istəmirəm ki, oxu, cəmiyyətdə öz mövqeyin, nüfuzun olsun. Hər gün oxumışam, özümü inkişaf etdirmişəm. Mən təhsilə bağlı təbəyəmə görə valideynlərim, amma həyatdakı uğurlarına görə müəllimlərimə və kitablara minnədaram. Uşaqlarımı da bunu təlqin etmişəm. Bu gün masanın üzerinde 10 kitab var ki, mən onları oxumalıyam. Bir gün oğlum dedi ki, bu qədər oxumaq sənən nəyinə lazmıdır? Bu, mənim həyat tərzim, yaşayışımdır. Kitab oxumak mənim təbii tələbatımdır. Yaşam fəlsəfəmin bir hissəsidir. Kitab yeganə müəllimdir ki, insana təmənnəsiz dərs keçir, heç zaman inanın sözünü keşmir, aşağılarmış. Yəni düşünürəm ki, övladlarına qarşı pis atma olmamışam. Hər zaman onlara atam nümunə getirmişəm. O, övladlarını alı təhsilə verdi, geyinmedi, geyindirdi, yemədi, yedirdi. Deyirdi ki, ən böyük kapital təhsilə qoyulandır. Mən bu gün də övladlarına həmin prizmadan yanaşıma. Təhsilə münasibət bizdə irsidi.

